



Texniki əməkdaşlıq çərçivəsində kiçik layihələrin maliyyələşdirilməsi haqqında məlumat

Hər il Bakıdakı Almaniya Səfirliyi əhalinin kasıb və yoxsul təbəqəsinin yaşayış vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən seçilmiş yerli layihəçiləri dəstəkləyir. Bu məlumat vərəqəsində layihələrin maliyyələşdirilməsi, sənədlərin təqdim olunması və layihənin həyata keçirilməsi zamanı nələrin nəzərə alınması öz əksini tapmışdır.

Almaniya Səfirliyi aşağıda göstərilən meyarlara uyğun olan layihələri maliyyələşdirir

1. Layihənin məqsədi əhalinin kasıb və yoxsul təbəqəsinin yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.
2. Layihəni yerli ixtisaslı layihəçi (məsələn: QHT, yardım qrupları, yerli idarələr, kilsələr və s.) həyata keçirtməlidir və layihə bu layihəçi tərəfindən maliyyələşdirilməməlidir.
3. Həm layihəçinin həm də yerli əhalinin şəxsi iştirakı nəzərdə tutulur (iş fəaliyyəti və ya öz vəsaitlərin cəlb edilməsi).
4. Maliyyə yardımının məbləği maksimal 8.000 avro təşkil edir, əsaslandırılmış müstəsna hallarda isə məbləğ 13.000 avro təşkil edir.
5. Ümumi maliyyələşdirmə təmin olunur.
6. Layihə bir dəfə maliyyələşdirilir və təkrar olunan öhdəlikləri nəzərə almır (məsələn: gündəlik tələbat malları: qida məhsulları, dərman, parça, yun, boyalar və s.).
7. Layihə üçün lazımlı materiallar Azərbaycanda əldə edilir.
8. Layihə ilin sonuna qədər (31.12.) başa çatmalıdır.
9. Tədbirlər davamlı təsirə malikdir.
10. Layihə gender amillərini nəzərə alır.

Mümkün olan layihələr

- **Infrastruktur tədbirləri** (adi quyu / içməli su qurğusu, qorucu səddin tikilməsi / bərpası; suvarma qurğusu / suyıqan qurğu / suyıqan hovuzun tikilməsi; çirkab sular üçün quyunun tikilməsi / içməli su borusunun tikilməsi üçün əlavə vəsaitlərin verilməsi, körpü və küçələrin tikilməsi)
- **Yeni iş yerlərinin və gəlir mənbələrinin yaradılmasına dair tədbirlər** (turizmin inkişafı, sənətkarlığın dəstəklənməsi, uşağ evlərinin /sosial müəssisələrin dəzgah / tikib məşinləri ilə təchizatı və s.)
- **Gəlir və qidanın yaxşılaşdırılması (xüsusilə kənd təsərrüfatı sahəsində** (icmaların yardım qruplarının maliyyələşdirilməsi, məsələn: qidalanmanın yaxşılaşdırılması/ toxuculuq sexi / ambarın tikilməsi)
- **Tədris və peşə proqramları, təkmilləşmə kursları**

Maliyyə yardımının verilməsi üsulu

Ərizələr Almaniya Səfirliyinin İqtisadiyyat şöbəsinə verilə bilər.

Ərizədə aşağıda göstərilən məlumat öz əksini tapmalıdır:

1. Layihənin təsviri
2. Layihə haqqında məlumat (məqsəd, həyata keçirilmə, vaxt planı)
3. Xərclər və maliyyə planı (təşkilatın öz vəsaitləri və üçüncü tərəfin yardımları ilə birlikdə)

Bu məlumat vəərəqəsinə müvafiq ərizə-anketi əlavə edilir. **Xahiş edirik nəzərə alalım ki, layihədə çalışan əməkdaşların xərcləri (əməkhaqqı, maaş və honorar) habelə idarəetmə və yol xərcləri ödənilir.**

Ərizə verildəndən sonra Almaniya Səfirliyi layihələri seçəcək və ikinci mərhələdə layihələrə baş çəkəcək. Layihələrə baxıldıqdan sonra son seçki olacaq. Seçilmiş layihəçilərlə donor maliyyə yardımını haqqında müqavilə bağlanacaq. Maliyyə yardımını hissə-hissə ödənilir; layihənin gedişatı hər zaman yerində yoxlanıla bilər.

Layihə başa çatdıqdan sonra 6 ay ərzində layihəçi layihənin gedişatı və uğuru haqqında **fəaliyyət hesabatı**, bütün **qəbzlərin əslini** bə **hesab məruzəsini** (əlavə) təqdim etməlidir. Layihə son baxışdan sonra qəbul olunur. Baxış zamanı layihəçinin məqsədinə nail olması yoxlanılır.

Nəzərə alınmayan layihələr

- a) **fərdi şəxslərin** və ya **imtiyazlı** qrupların maliyyələşdirilməsinə xidmət edən layihələr,
- b) böhran və ya fəvqəladə hallarda humanitar və ya qida yardım ilə bağlı layihələr,
- c) Federal büdcə tərəfindən xüsusilə maliyyələşdirilən digər layihələr (**alman dilinin tədrisi, alman irsi** və ya **demokratizasiya prosesinin** qorunub saxlanması və s),
- d) layihənin gələcək xərcləri layihəçi tərəfindən ödənilməzsə və ya layihə **iki ildən az fəaliyyət göstərə biləcək** təqdirdə,
- e) ölkənin yalnız idarə və ya dövlət strukturları üçün faydalı olan və ölkə əhaliyinin yaşayış vəziyyətinə bir başa xeyir verməyən layihələr,
- f) polis və hərbi sahələrə aid olan yalnız xeyirxah təqdimat məqsədlərə və ya əlaqələrin qorunub saxlanılmasına xidmət edən layihələr.

Əlaqə

Layihə maliyyələşdirilməsinə dair ərizəni Siz aşağıda göstərilən ünvanə göndərə bilərsiniz:

Almaniya Səfirliyi – İqtisadi şöbə

- ISR Plaza, 340 Nizami küç., AZ 1000 Bakı -

və ya email ünvan: Kleinstprojekte@baku.auswaertiges-amt.de